

QIRMIZI TERROR

## İnqilabın "dəmir əsgəri"

**O**, öz dövrünün, mühitinin, aid olduğu quruluşun kifayət qədər soyuqbaşlı, yüksək dərrakəli adamlarından biri kimi tənindirdi. Sovetlər zamanında bizi lərə "dəmir Feliks" epiteti ilə təqdim olunurdu. Sakit və təkəbbürlü, iradəli, qətiyyətli, güclü, qüvvətli ruha, hissiyyata malik insan kimi... Amma zaman hər şeyi yerbəyər edir, deyirlər. Milyonlarla insanın həyatına son qoyan, sərt repressiya maşınınu qurub-yaratmış bu adam sonralar ona ən çox yaraşan ləqəbinə qaydır. Görkəmlı tarixçilər, tədqiqatçılar bu maşur insani "qanlı Feliks" kimi təqdim edirlər.

Rus filosofu Nikolay Berdayev F.E.Dzerjinski haqqında yazırkı ki, o, bir fanatik idi. İlk baxışdan maraqsız adam təssüratı yaradırdı. Bu insanda vahimə yaradan nə isə var idi. Keçmişdə katolik-rahib olmaq isteyirdi, amma çox təəssüf ki, özünün fanatik inancını kommunizmə tətbiq etdi. Çıxışlarında insanlara olan şübhəli, inamızız münasibətini açıq şəkildə ifadə edirdi. Deyirdi: "Biz indi terrorla bağlı bütün tədbirləri görməliyik, ona bütün gücümüzü səfərbər etməliyik. Elə düşünməyin ki, mən inqilabi ədalət formalarını axtarıram, mən inqilabi zorakılığın teşkilini tələb edirəm". Bu idi onun qarşıya qoymuş məqsəd.

Kommunizmin hökm sürdüyü əksər bölgelərdə Dzerjinski bir etalonə çevrilmişdi. Kəşfiyyatının, xidməti əməkdaşın ümumi təyinatı "çekist" idi. Bu termin rəsmi olaraq istifadə edilir və bunu peşəkarlar şərəf bilirdilər. Əksər insanların otaqlarında Dzerjinskinin portretləri astılar, hamı onun kimi ağıllı, tədbirli, çevik olmağa çalışırı. Etiraf edək ki, F.Dzerjinski çıxları torəfindən rəğbətlə qarşılanan özünün böyük məktəbini yarada bilmədi.

### "Feliks" xoşbəxt deməkdir

Yuriy Korolkovun onun haqqında yazdığı avtobiografik roman elə bu cür də adlanır. Dünyaya gələndə valideynləri Feliks adını ona belə bir arzu ilə qoymuşdular. Xoşbəxt olmasını istəmişdilər.

O, 1877-ci ildə Vilno vilayətində (Belarusun Minsk bölgəsi) Dzerjinovo malikanəsində poljak mənşəli gimnaziya müəllimi Edmund-Rufin İosifoviçin ailəsində doğulmuşdu. Atası müəyyən müddət Taqanroqdakı gimnaziyada işləmişdi. Feliksin anası Helena Dzerjinskaya isə professor İqnati Yañusevskinin qızı idi.

Ailelərində Feliksə birgə 9 uşaq böyüyürdü. Ataları gözlənilmədən vərəmdən vəfat edir və ailənin yükü anaları ilə böyük övladların üzərinə düşür. Anası yeddi yaşında Feliksi Vilnüs şəhərindəki İmperator gimnaziyasına qoyur. O, pis oxuyan, intizamsız şagirdlərdən sayılırdı. Müəllimləri ilə tez-tez mübahisələr edirdi. Rus dilini bilmədiyinə görə birinci sınıfda iki il ardıcıl oxumalı olmuşdu. Amma dini dərslərə marağın böyük idi. Ən yaxşı qiyəməti bu dərslərdən alardı. Gələcək arzusunu kilsə xadimi olmaq idi. Amma həyat tələyini tamam başqa səmtə istiqamətləndirdi. Uşaqlərin din xadimi olub insanların mənəvi dünəyinə xidmət etmek istəyən biri bolşevik ideologiyası ilə sərt bir insana çevrildi.



### Gizli iş

1894-cü ildə gimnaziyada oxuyarkən sosial-demokratların müstəqil inkişaf dərnəyinə qoşulur. 1895-ci ildə Litva sosial-demokratiyasının inqilabi qanadına daxil olur. Marksizm telimini dərindən mənimseməyir. 1896-ci ildə gimnaziyadan yarımcı çıxır və peşəkar inqilabçı kimi fəaliyyətə başlayır.

1906-ci ildə Feliksi sosial-demokratların Stokholmda keçirilən birləşdirici qurultayına nümayəndə göndərirlər. Burada ilk dəfə V.I.Leninlə görüşür. Polşa və Litva sosial-demokratiyasının nümayəndəsi sıfotilə RSDFP MK-nin tərkibinə daxil olur. Avqust-oktyabr aylarında Peterburqda işləyir. İlın sonunda Varşavada həbs olunur. F.Dzerjinskinin tərcüməyi-hali həbslər, sürgünlər və qaçışlarla doludur. O, şəxsi işində Oktjabr inqilabından əvvəl fəaliyyətinə görə repressiyaya məruz qalıb-qalmaması sualını belə cavablandırılmışdı: "1897, 1900, 1905-ci illərdə həbs olunmuşam; 1906, 1908 və 1912-ci il, cəmi 11 ilimi həbsxanada keçirmişəm, o cümlədən ağır iş (8 üstəgəl 3), üç dəfə sürgün olunmuşam və həmişə də qəçmişəm".

### FK-nin rəhbəri

1917-ci ilin fevral inqilabı Dzerjinskinin karyerasında sıçrayışa səbəb olur. O, MK-nin tərkibinə seçilir. Oktyabr inqilabında Hərbi-Inqilab Komitəsinin üzvü kimi iştirak edir və bu inqilabin əsas təşkilatçılarından olur. Hərbi-Inqilab Komitəsi buraxıldıqdan sonra isə 1919-cu ilin dekabrında yaradılan, əksinqilabla mübarizə orqanı olan Ümumittifaq Fovqəladə Komissiyasını (FK) təşkil etməyi ona tapşırırlar. Feliks Dzerjinskini həmin orqanın sədri təyin edirlər.

Beləliklə, F.Dzerjinski "proletariatın diktatürü" adlandıran CK-ni qurur və qeyri-məhdud səlahiyyətlərə malik olur. Dzerjinski çıxışlarında deyirdi: "ÇK-nin edam hüququ son dərəcə vacibdir... ÇK məh-

kəmə deyil, ÇK inqilabı müdafia etməli və qılıncı təsadüfən günahsızların başına düşsə belə düşməni məhv etməlidir". Təşkilatın tərkibinə 23 çekist daxil idi. Bu qurum tezliklə böyük bir coğrafiyada insanların qorxulu yuxusuna çevirilir. Öksinqilaba qarşı mübarizə adı altında milyonlarla adamı məhv edir.

"Dəmir Feliks" in inqilabi fəaliyyətini müasir cəmiyyət birmənalı qiymətləndirmir - bəziləri onu qəhrəman və "burjuaziyanın tufanı" hesab edir, digərləri isə onu bəşəriyyətə nifrot edən amansız cəllad kimi xatırlayır.

Bir faktı da qeyd edək ki, "cəza aparıcı"nın başında duran Dzerjinski nəinki "ağ terror" a qarşı döyüşçü, həm də sovetlər respublikasının dağıntılarından "xilaskarı" olur. Onun ÇK-nin başındakı fəaliyyəti sayəsində 2 mindən çox körpü, texminən 2,5 min parovoz və 10 min kilometr dəmir yolu bərpa edilir. 1922-ci ildən etibarən F.Dzerjinski ÇK-ya rəhbərlik etməklə yanaşı, NKVD yanında Siyasi İdarənin də başçısı olur. Sonralar tarixə NEP kimi düşəcək yeni iqtisadi siyasetin hazırlanmasında, icrasında fəallıq göstərir. Dzerjinskinin təşəbbüsü ilə ölkəyə investisiya cəlbini üçün səhmdar cəmiyyətləri və sahibkarlıq müəssisələri yaradılır.

1924-cü ildən isə ölkənin xalq təsərrüfatı ona tapşırılır. Müəyyən dövrdən sonra ölkə rəhbərliyinin inqilabın əsas məqsədlərini rədd edərək diktatura qurmağa başlaması F.Dzerjinskini narahat etməyə başlayır. İçində böyük bir narahatlıq yaranır. Əzab çəkiridi. Amma daha geriyə yol görürümüdü. Stalin diktatürü repressiya maşınınından gücləndi. Cəmi bir neçə ildən sonra 30-cu illərdə bu repressiya maşını daha dəhşətli şəkildə işləməyə başladı. Xalqın ən dəyərli insanların, ziyanlarının, cəmiyyətin nüfuzlu simalarının ömrüne nöqtələr qoyulur. Inqilabın "dəmir əsgəri" içinde təlatümlər olsa da, Leninin və dəha sonra Stalinin iradəsinin ən enerjili bir icraçısına çevrilir.

F.Dzerjinski 1926-cı ilin 20 iyul günü MK-nin plenumu zamanı ürəktutmasından dünyasını dəyişir. Onun ölümündə həmin iclasda SSRİ-nin iqtisadi vəziyyətinə dair etdiyi ikisatlıq məruzənin da müəyyən rolü vardır. Mərkəzi Komitənin iqtisadi məsələlər üzrə plenar iclasında Dzerjinski bəyan edir: "Əgər bizim bütün aparatımıza, bütün idarəetmə sistemimizə, eşidilməmiş bürokratiyamıza, hər cür təsdiqlə misli görünməmiş tələsimizə baxsanız, mən bütün bunnalardan inanılmaz dərəcədə dəhşətə gəlirəm... İstefamı qəbul edin... belə işləmək olmaz!" Bu emosional, duygusal çıxışı onun ürəyinin dayanmasına götürüb çıxarırlar və Dzerjinski həmin gün də vəfat edir.